

# A.SƏHHEΤİN “VƏTƏN” ŞE'RİNİN TƏHLİLİ

Şağırdıların vətənpərvərlik rühündə tarbiya olunması, onlarda torpağa məhabbet, yurda sevgi kimi ülvı hisslerin formalasdırılması mədəbərlərin qarşısında qoyulan mühüm tələblərdən biridir. Bu tələblərin heyata keçirilmesi üçün men Vətən mövzusunda yazılmış əsərlərin tədrisine xüsusi şəhəriyyət verirəm. Belə əsərlərdən biri Abbas Səhətin Vİ sinifin edəbiyyat programına daxil edilmiş “Vətən” şe'riderdir. Şağırdılar A.Səhətin şe'rleri ilə həle uşaq bağçalarında tanış olur, sonra ibtidai sinifde öyrənirler. V sinifde Isa “Yay sahəri” şe'rini oxuyub şairin yaxından tanış olurlar. Buna görə sinifde onlar “Vətən” şe'rini böyük maraqla qarşılıyır ve əserin dilində çoxlu əreb-fars sözlerinin olmasına baxmayaraq, onu asanlıqla azberləyirlər.

VI sinif şagini A.Səhətin həyat ve yaradıcılığı ilə müəyyən qədər tanış oldular. Üçün “Vətən” şe'rının tədrisi zamanı giriş müsahibəsində belə suallardan istifadə edirəm: 1) A.Səhət neçənci ilde ve harada anadan olmuşdur? 2) A.Səhətin hansı əsərləri vardır? Siz bunlardan hansılarını oxumuşsunuz? 3) A.Səhətin şair ve yazıçı dostlarından kimləri tanıyırınız? 4) Şair nə vaxt vəfat etmişdir?

Müsahibəden sonra şe'rdeki çetin sözleri aydınlaşdırmağa başlayıram. Doğrudur, şe'rde işlədilmiş ərab ve fars sözlerinin izahı dərslikde verilmişdir. Lakin bezi hallarda izahı verilmiş sözleri misrada ve beytde yerine qoyanda mə'na anlaşılmır. Buna görə de ayn-ayn çetin sözleri aydınlaşdırmaqla yanaşı, misralann ve beytlərin de mə'nasını izah edirəm; yəni izahlı oxu vasitəsilə şe'rın mezmunu aydınlaşdırıram. Yalnız bundan sonra şe'r in təhliline başlayıram.

Şe'rde Vətəni sevmekdən səhəbat geldiyi üçün onun təhlili çetinlik töötəmir. Men evvelce şairin diqqət merkezində qoyduğu məsələlərə toxunuram: A) Biz Vətəni ne üçün sevməliyik? V) Vətən bizim neyizdir? C) Her adam öz Vətəni uğrunda canından keçərmiş? Ç) Vətəni sevmeyən olarmı?

Şair öz fikrini aydın ve sellis bir dillə ifade etdiyindən şe'r in ideyası oxucuya tez çatır, onu heyecanlandırır. Vətəni məhabbet hissini daha da gücləndirir. Belə ki, şair sadəcə olaraq, “Vətəni sevin!” demək kifayətənmir, fikrini çox sadə və təbii ifadelerle bildirir.

Vətənim verdil mane nanı nemek,  
Vətəni, mənce, unutmaq ne demek?!  
Anadır her kişiye öz vətəni  
Bəsleyib sinesi üstündə onu,  
Südüdür, kim dolanıb qanım olub,  
O menim sevgili cananım olub.

Şair Vətəni sevmək fikrini esaslandırdıqdan sonra, onu göz bebeyi kimi qorumağa, Vətən uğrunda canından keçmeye hazır olduğunu sade, aydın, lirik bir dildə ifade edir:

Saxıram gözlerim üste onu men,  
Öləram, eiden eger getse vətən.

A.Səhət yuxandakı fikrini dəha da qüvvətləndirmək üçün qeyd edir ki, Vətənin servetlerini, bize bəxş etdiyi ne'metləri unutməq mümkün deyildir: “Vətənin ne'meti nisyan olmaz”. Lakin şair buradaca qeyd edir ki, her adam öz Vətənini qorumağa, onun uğrunda canından keçmeye hazırlıdır. O, bu suala da çox aydın, sade və yiğcam cavab verir: “Naxelefər ona qurban olmaz”.

Əsərdəki fikrləri şagini dəha da yaxşı menimsetmək, onlarda vətənpərvərlik hissini gücləndirmək məqsədile doğma yurd uğrunda canlarından keçən, onu qanı ve canı bahasına düşmənlərdən qorumağa çalışan mərd Azerbaycan oğullarının ölməz qəhrəmanlığını səhəbet açır, onların qücaşlılarından misallar getirirəm. Eyni zamanda Vətənin dar və ağır günlərində ona xəyanət edənlərə də nitret hissi aşılayır və bedil əsərlərdən, kinofilmərdən getirdiyim misallarla fikrimi qüvvətləndirirəm.

A.Səhət “Vətəni sevmək lazımdır!” — deye irəli sürdüyü çox mühüm məsələni yalnız bir neçə esaslı delilə sübut etmək kifayətənmir, Vətən torpağının müqaddəsliyini aşağıdakı beytle çox gözəl ifade edir:

Vətən əcdadımızın međenidir,  
Vətən övladımızın məskənidir.

Şairə görə, Vətənin her qarışı mühəddesdir, cüntü burada atababalarımız delin olunmuşlar, cüntü bura övladlarımızın yurdu, yuvasıdır. Buna görə de A.Səhət belə bir nəticəyə gelir:

Vətəni sevmeyən insan olmaz,  
Olss, ol şəxsde vicdan olmaz.

Göründüyü kimi, şe'rden doğan çox böyük və derin mə'na vətənpərvərlik tarbiyesi üçün ehtemiyətli və qlymetlidir.

**Seadet ƏHMƏDLİ,**  
Bakının Bineqedisi  
rayonundakı 246 sayılı  
məktəb-liseyin Azərbaycan dili  
ve edəbiyyat müəllimi.